

RSM Azerbaijan LLC

**Experience the power of
being understood.
Experience RSM.**

**AZƏRBAYCAN RESPUBLİKASININ
İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU**

31 dekabr 2018-ci il tarixinə
Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Maliyyə Hesabatları və
Müstəqil Auditorun Hesabatı

THE POWER OF BEING UNDERSTOOD
AUDIT | TAX | CONSULTING



RSM Azerbaijan

Demirchi Tower 21st floor,
37 Khojaly ave, AZ1025,
Baku, Azerbaijan

T +994(12) 480 4571
F +994(12) 480 4563

www.rsm.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Rəhbərliyi və Himayəçilik Şurasına:

Rəy

Biz Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra “Fond”) 31 dekabr 2018-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatı və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının audit yoxlamasını apardıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları 31 dekabr 2018-ci il tarixinə Fondun maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblər üçün müəyyən etdiyi “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq biz Fondan asılı deyilik və biz digər etik öhdəliklərimizi MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri, bizim peşəkar mülahizəmizə əsasən, cari dövrün maliyyə hesabatlarının auditi üçün ən mühüm əhəmiyyətə malik məsələlərdir. Bu məsələlər ümumilikdə maliyyə hesabatlarının auditi çərçivəsində və bu hesabatlarla bağlı rəyimizin formalaşdırılması zamanı nəzərə alınmışdır və biz bu məsələlər barədə ayrıca rəy vermirik.

Banklarda yerləşdirilmiş depozitlər və ipoteka kreditləri ilə bağlı ehtiyatlar

Maliyyə hesabatlarında 3, 6, 14 və 16 sayılı Qeydlərə baxın.

Əsas audit məsələsi

Qalıqların əhəmiyyətli olması (31 dekabr 2018-ci il tarixinə cəmi aktivlərin 74%-ni təşkil etmişdir) və dəyərsizləşmənin vaxtının və məbləğinin hesablanması mürəkkəbliyi ilə əlaqədar olaraq, banklarda yerləşdirilmiş depozitlər, ipoteka kreditləri və verilmiş avansların dəyərsizləşməsi əsas audit məsələsi hesab edilir. Risk, dəyərsizləşmə məbləğinin yanlış qiymətləndirilməsi təhlükəsi ilə bağlıdır. Dəyərsizləşmə nəticəsində yarana biləcək itkilər üzrə ehtiyatlar, dəyərsizləşmənin obyektiv sübutunun mövcudluğunun müəyyən edilməsi və borcalanların maliyyə vəziyyəti və gələcək pul axınları barədə Fondun ehtimalları əsasında yaradılmalıdır.

Bu məsələ ilə bağlı apardığımız audit prosedurları

Biz öz audit prosedurlarımız çərçivəsində prosesləri və maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması üçün Fondun nəzarət sistemlərini dəyərləndirmişik. Biz həmçinin, Fond tərəfindən maliyyələşdirilmiş ipoteka kreditləri və digər maliyyə aktivləri üzrə əvvəlki dövrlərdə pul vəsaitlərinin dinamikası və digər amilləri nəzərə alaraq Fondun aktivlər üzrə yaradılmış ehtiyatlarını qiymətləndirmişik. Eyni zamanda, banklarda yerləşdirilmiş depozitlər üzrə yaradılmış ehtiyatları qiymətləndirmək məqsədi ilə mövcud ictimai məlumatlara əsaslanaraq bankların maliyyə vəziyyətini fərdi şəkildə nəzərdən keçirmişik. Əlavə olaraq, maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılması üçün Fondun metodologiyasının adekvatlığını təhlil etmişik.

Digər Məsələ

Fondun 31 dekabr 2017-ci il tarixinə və həmin tarixdə tamamlanan il üzrə maliyyə hesabatlarının auditi digər auditorlar tərəfindən aparılmış və həmin hesabatlar üzrə 20 aprel 2018-ci il tarixində şərtsiz müsbət rəy bildirilmişdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və Himayəçilik Şurasının Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-a uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına zəmin yaradan zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Fondu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Fondun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Rəhbərlik Fondun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında ümumilikdə saxtakarlıq və ya xətalər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair əsaslandırılmış əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Əsaslandırılmış əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, Beynəlxalq Audit Standartlarına (BAS-a) uyğun olaraq aparılmış auditin belə təhrifləri hər zaman aşkar edilməsinə zəmanət vermir.

Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud toplu olaraq, istifadəçilərin bu cür maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq əlbir hərəkətlər, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Fondun daxili nəzarətinin səmərəliliyinə dair rəy bildirməmək şərti ilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və Rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin Rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Fondun fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğuna dair qənaətə gəldiyimiz halda, audit hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Fondun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Biz həmçinin idarəetməyə məsul şəxslərə müstəqilliklə bağlı müvafiq etik tələblərə əməl etməyimizlə bağlı bəyanat verir və həmin şəxsləri əsaslı şəkildə müstəqilliyimizə təsir etməsi güman edilə bilən bütün qarşılıqlı əlaqələr və digər məsələlər, habelə zəruri hallarda müvafiq ehtiyat tədbirləri barədə məlumatlandırırıq.

Biz idarəetməyə məsul şəxsləri məlumatlandırdığımız məsələlər arasından, cari dövrün maliyyə hesabatlarının auditi üçün ən mühüm əhəmiyyətə malik olmuş və bu səbəbdən, əsas audit məsələlərinə daxil edilən məsələləri müəyyən edirik. Məsələ barədə ictimaiyyətə açıqlamanın qanunvericilik və ya normativ aktlarla qadağan edilməsi halları və ya nadir hallarda bu məsələnin hesabatımızda açıqlanmasının mənfi nəticələrinin belə açıqlamanın ictimai əhəmiyyətli faydalarından artıq olması əsaslı şəkildə ehtimal edildiyi üçün, bu məsələnin hesabatımızda açıqlanmamalı olması qənaətinə gəldiyimiz hallar istisna olmaqla, biz belə məsələləri auditor hesabatımızda təqdim edirik.

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

RSM Azerbaijan


AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

**MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2018-Cİ İL TARİXİNDƏ TAMAMLANAN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2018-ci il tarixində tamamlanan il üzrə	31 dekabr 2017-ci il tarixində tamamlanan il üzrə
Faiz gəlirləri	5	47,989,244	36,244,393
Faiz xərcləri	5	(17,413,991)	(12,771,202)
Xalis faiz gəlirləri		30,575,253	23,473,191
Dəyərsizləşmə üzrə zərər	6	(761,631)	(701,056)
Haqq və komissiya gəlirləri	7	634,271	–
Haqq və komissiya xərcləri	8	(803,636)	(647,873)
Digər gəlirlər	9	824,153	783,279
Əməliyyat gəlirləri		30,468,410	22,907,541
İnsan resursları üzrə xərclər	10	(3,565,777)	(2,272,092)
İnzibati və digər xərclər	11	(2,352,281)	(1,851,589)
Vergidən əvvəlki mənfəət		24,550,352	18,783,860
Mənfəət vergisi xərci	12	(5,094,634)	(3,727,550)
İl üzrə mənfəət və cəmi məcmu gəlir		19,455,718	15,056,310

Rəhbərlik tərəfindən:


Fəxri Kazımov
İdarə Heyətinin Sədri


Fariz Axundov
Maliyyə Departamentinin Direktoru

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU


MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 DEKABR 2018-Cİ İL TARİXİNƏ

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	13	55,786,920	7,651,669
Banklarda yerləşdirilmiş depozitlər	14	51,381,472	57,834,465
Amortizasiya olunmuş dəyərdə borc alətləri	15	260,547,880	–
Ödəniş tarixinədək saxlanılan investisiyalar	15	–	197,716,431
İpoteka kreditləri	16	886,489,139	683,691,072
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər	17	7,467,260	8,091,609
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər üzrə avans ödənişləri	18	6,941,957	3,026,261
Digər aktivlər	19	3,133,912	152,021
Təxirə salınmış vergi aktivləri	12	–	220,866
CƏMİ AKTİVLƏR		1,271,748,540	958,384,394
ÖHDƏLİKLƏR			
Buraxılmış qiymətli kağızlar	20	692,598,257	538,589,603
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait	21	39,945,807	–
Digər öhdəliklər	22	6,105,609	6,604,895
CƏMİ ÖHDƏLİKLƏR		738,649,673	545,194,498
DÖVLƏTƏ AİD OLAN KAPİTAL			
Nizamnamə kapitalı	23	466,000,000	366,000,000
Kapital ehtiyatları		47,189,896	–
Bölüşdürülməmiş mənfəət		19,908,971	47,189,896
CƏMİ DÖVLƏTƏ AİD OLAN KAPİTAL		533,098,867	413,189,896
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		1,271,748,540	958,384,394

Rəhbərlik tərəfindən:


Fəxri Kazımov
İdarə Heyətinin Sədri


Fariz Axundov
Maliyyə Departamentinin Direktoru

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2018-Cİ İL TARİXİNDƏ TAMAMLANAN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
ƏMƏLİYYAT FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Alınmış faizlər		47,628,550	30,396,466
Ödənilmiş faizlər		(16,896,272)	(11,879,964)
Ödənilmiş subsidiya		(26,667)	-
Alınmış haqq və komissiyalar		644,764	-
Ödənilmiş haqq və komissiyalar		(813,189)	(632,742)
Digər gəlirlər		384,223	338,249
İnsan resursları üzrə xərclər		(3,644,447)	(2,269,899)
İnzibati və digər xərclər		(1,256,202)	(896,043)
Əməliyyat aktivlərində (artım)/azalma			
Banklarda yerləşdirilmiş depozitlər		5,500,000	(17,500,000)
İpoteka kreditləri		(202,647,262)	(145,852,939)
Digər aktivlər		(87,598)	(68,264)
Əməliyyat öhdəliklərində (azalma)/artım			
Digər öhdəliklər		38,344	156,765
Faiz subsidiyaları üzrə nəzərdə tutulmuş vəsait		40,000,000	-
Mənfəət vergisi ödənişi		(4,820,645)	(3,422,796)
Əməliyyat fəaliyyətindən daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri		(135,996,401)	(151,631,167)
İNVESTİSİYA FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Amortizasiya olunmuş dəyərdə borc alətlərinin alınması		(202,512,509)	-
Amortizasiya olunmuş dəyərdə borc alətlərinin ödənilməsi		140,637,193	-
Ödəniş tarixinədək saxlanılan investisiyaların alınması		-	(221,084,388)
Ödəniş tarixinədək saxlanılan investisiyaların ödənilməsi		-	124,754,059
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması		(7,060,032)	(3,604,794)
İnvestisiya fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri		(68,935,348)	(99,935,123)
MALİYYƏ FƏALİYYƏTİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ			
Dövlət büdcəsindən ayırmalar		100,000,000	50,000,000
Borc qiymətli kağızların buraxılması		200,000,000	284,988,784
Ödənilmiş borc qiymətli kağızları		(26,933,000)	-
Borc qiymətli kağızların vaxtından əvvəl geri alışı		(20,000,000)	(85,770,774)
Maliyyə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri		253,067,000	249,218,010

10-60-cı səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.


AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 DEKABR 2018-Cİ İL TARİXİNDƏ TAMAMLANAN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2018-ci il	31 dekabr 2017-ci il
PUL VƏSAİTLƏRİNDƏ VƏ ONLARIN EKVİVALENTLƏRİNDƏ XALIS ARTIM/(AZALMA)		48,135,251	(2,348,280)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ: <i>ilin əvvəlinə</i>	13	<u>7,651,669</u>	<u>9,999,949</u>
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ: <i>ilin sonuna</i>	13	<u>55,786,920</u>	<u>7,651,669</u>

Rəhbərlik tərəfindən:


Fəxri Kazımov
İdarə Heyətinin Sədri

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası


Fariz Axundov
Maliyyə Departamentinin Direktoru

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası


AZƏRBAYCAN RESPUBLİKASININ İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU

**KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2018-Cİ İL TARİXİNƏ TAMAMLANAN İL ÜZRƏ**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	Nizamnamə kapitalı	Əlavə ödənilmiş kapital	Dövlət ayırmaları	Kapital ehtiyatları	Bölüşdürülmə- miş mənfəət	Cəmi
01 yanvar 2017-ci il tarixinə qalq	307,238,671	8,761,329	–	–	32,133,586	348,133,586
Səhmdarın ayırmaları (Qeyd 23)	–	–	50,000,000	–	–	50,000,000
Səhmdardan və dövlət büdcəsindən ayırmaların kapitallaşdırılması	58,761,329	(8,761,329)	(50,000,000)	–	–	–
İl üzrə mənfəət və cəmi məcmu gəlir	–	–	–	–	15,056,310	15,056,310
31 dekabr 2017-ci il tarixinə qalq	366,000,000	–	–	–	47,189,896	413,189,896
01 yanvar 2018-ci il tarixinə qalq	366,000,000	–	–	–	47,189,896	413,189,896
9 sayılı MHBS-nin qəbul edilməsinin təsiri (Qeyd 2)	–	–	–	–	453,253	453,253
9 sayılı MHBS əsasında yenidən hesablanmış ilkin qalq	366,000,000	–	–	–	47,643,149	413,643,149
Dövlət büdcəsindən ayırmalar (Qeyd 23)	–	–	100,000,000	–	–	100,000,000
Dövlət büdcəsindən ayırmaların kapitallaşdırılması	100,000,000	–	(100,000,000)	–	–	–
Kapital ehtiyatları	–	–	–	47,189,896	(47,189,896)	–
İl üzrə mənfəət və cəmi məcmu gəlir	–	–	–	–	19,455,718	19,455,718
31 dekabr 2018-ci il tarixinə qalq	466,000,000	–	–	47,189,896	19,908,971	533,098,867

Rəhbərlik tərəfindən:


Fəxrə Kazımov
İdarə Heyətinin Sədri


Fariz Axundov
Maliyyə Departamentinin Direktoru

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

03 aprel 2019-cu il
Bakı, Azərbaycan Respublikası

10-60-cı səhifələrdə verilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.